

ƏLİƏDDİN ABBASOV

UNUDULMAZ MÜƏLLİMİM ƏLİ NURİYEV HAQDA VİDA SÖZÜ



4 aprel axşamını kabusa açılaçq bir sabaha mərhəba demək üçün yaşamalı imişəm. Səhər Əli müəllimin ölüm xəbəri ilə sarsıldım. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Dövlət Mükafatı laureati, kimya elmləri doktoru, professor, AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Mineral sorbentlər" və "Qeyri-üzvi və sintetik sorbentlər" laboratoriyanın daxil olduğu "Sorbsiya prosesləri" şöbəsinin rəhbəri Əli Nəcəfqulu oğlu Nuriyev nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində Azərbaycanın görkəmli alimlərindən biri idi. O, 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Neh-

rəm kəndində doğulmuş, 1944-cü ildə orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 1947-ci ildə Naxçıvan tibb texnikumunu bitirərək əmək fəaliyyətinə Naxçıvan şəhər xəstəxanasında feldşer kimi işə başlamış, elmə olan həvəsi onu Bakıya, Azərbaycan Dövlət (indiki Bakı Dövlət) Universitetinə gətirmiştir. 1948-ci ildə o, həmin təhsil ocağının kimya fakültəsinə qəbul olur. Təhsilini təkmilləşdirmək üçün Qorki (indiki Nijni Novqorod) Dövlət Universitetinə göndərilir və 1953-cü ildə kimya-analitik ixtisası üzrə həmin Universitetin tam kursunu bitirib Azərbaycana qaydırır və təyinatla Sumqayıt kauçuk zavodunda texniki nəzarət şöbəsinin müdürü vəzifəsinə təyin edilir.

Amma elmə olan həvəsi yenə üstün gəlir: 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun "Geokimya və radiokimya" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul olunur. 1957-ci ildə aspiranturaya daxil olur, 1962-ci ildə "Neft yataqları lay sularında radioaktiv elementlərin paylanması" mövzusunda kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya işini müdafiə edir. 1960-ci ildən 1970-ci ilə qədər o, həmin institutda kiçik-böyük elmi işçi vəzifələrində çalışır. 1971-ci ildə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda "Mineral suların kimyası və texnologiyası" laboratoriyası yaradıldığından, laboratoriyanın rəhbərliyi Əli müəllimə tapşırılır. 1972-ci ildə o "Azərbaycan neft yataqlarının lay sularında, neftlərdə və çökəmə sükurlarında nadir və səpələnmiş elementlərin paylanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1981-1984-cü illərdə İslədiyi institutun direktor müavini olmaqla yanışı Naxçıvan Elmi Mərkəzinə də rəhbərlik edir. 1986-ci ildə ona professor elmi adı verilir, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilir.

Məşhur Azərbaycan alimi, Azərbaycan EA-nın müxbir üzvü H.X.Əfəndiyevin tələbəsi olan Ə.N.Nuriyev qeyri-üzvi kimya və sorbsiya prosesləri sahəsində araşdırılmaları ilə həmkarlarının diqqətini çəkir. Axıntı, lay və tullantı sularının təmizlənməsi üçün əlverişli, ucz, seçici sorbentlərin sintezi onun araşdırımlarının ana xəttinə çevrilir. O, təbii suların kompleks emal üçün coxsayı araşdırımlar aparmış, onların səmərəli yönəmlərlə emalını, əzəlliklə müəyyən elementlərə qarşı seçici olan sorbentlərin axtarışı və sintezini gerçəkləşdirir. Bu mənada kimya sonayesinin tullantıları böyük maraq doğurur. Neft sularında Ə.N.Nuriyev və əməkdaşları tərəfindən Li, Pb, Cs, Ga, Tl və Ge-un özlərini necə aparmasının öyrənilməsi

göstərməmişdir ki, bu elementlərin paylanma özüllükleri və qatlıq hədləri iki tip kimyəvi sular üçün müxtəlifdir və onların minerallaşmasından asılıdır. O, ilk dəfə nadir, səpələnmiş və radioaktiv elementlərin Azərbaycanın əksər neft yataqlarında neft-lay suyu-çöküntü sükuru sistemində ardıcıl şəkildə paylanma xüsusiyyətləri öyrənmişdir. Nadir və səpələnmiş elementlər olan U, Th, Ra, Ga, Ti, Ge, Li, Pb, Cs, F, La, Cl, Nd, Sm, Cd, Yb, Er, Y-niçrasiyası, səpələnməsi və toplanmasının qanunauğunuqları praktik olaraq Azərbaycanın bütün yataqlarında, eləcə də Türkmənistanın və Qrozinini bir neçə neft yataqlarında öyrənilmişdir. Bu əsrlər vasitəsilə müəyyən edilmişdir ki, mikroelementlərin niçrasiyasına nəzarət üzrə on vacib amillər lay sularının on tərkibinə formaloşması şərti, minerallaşması, kimyəvi tipindən asılılığıdır. Br, I, Li, Pb, B, U, Ra, Ga, Ge, Ti-un neft sularında yüksək qatlıqları imkan verir ki, sənaye üsulu ilə bu qiyməti elementlərin sulardan çıxarılmasını həyata keçirmək mümkün olsun. Azərbaycanın bir sıra yataqlarının çöküntü sükurlarında Ga, Ti, Ge-un paylanması araşdırılmış, müxtəlif tip sükurlar: gillər, gillli qumlar, qumsallıqlar, gillli karbonatlar və Binəqədi, Sıvəzən, Suraxani, Yaşma rayonunun neft yataqları daxil olmaqla 400-ə qədər sükur nümunələri öyrənilmişdir. Ga, Ti və Ge-un neftdə paylanması araşdırmaq üçün Suraxani, Binəqədi və Pirallahi adasının (keçmiş Artyom adası) yataqlarının neftləri öyrənilmiş, laboratoriya şəraitində Ga, Ti və Th-üzvi maddə-su sistemində paylanması qanunauğunuğu üzrə ardıcıl eksperimentlər aparılmışdır.

Azərbaycan tərkibində coxlu miqdarda qiymətli birləşmələr olan təbii sularla zəngindir. Hər il milyon kubmetrlərə xammal bu sularla dəniəzə axıdır. Ə.N.Nuriyevin araşdırımalarının əsas məqsədi – bu suların xalq təsərrüfatının ehtiyacıları üçün istifadə olunmasına və su akvatoriyalarının zərərlərin təsirindən qorunmasına yönəlmüşdür. Bu vacib məsələnin həlli üçün bir sira iondaiyıcırlıq, təbii birləşmələr və qeyri-üzvi sorbentlər sınaqdan keçirilmişdir.

Ölkənin sənaye əhəmiyyətli yeraltı sularının nadir və səpələnmiş elementlərin yeni xammal mənbəyi kimi kompleks istifadəsi probleminin həlli yer tekinin qorunması və mineral sərvətlərin səmərəli istifadəsinə əsaslanır. Belə ki, Ümumittifaq Elmi-tədqiqat Yod-Brom İstututunun (Sakit şəh., Ukrayna) verdiyi məlumatda Neftçala Yod-Brom zavodu ilə orzında 75 milyon kubmetr, yaxud gün ərzində 2000 tuz məhlulunu tullantı şəklində dəniəzə buraxır. Bununla bağlı ölkə daxili və xarici duz sənayesinin inkişafı baxımından xörək düzunun alınmasının daha əlverişli əsası sunı hövzələrdə göstərilən xammaldan məhsulun təbii şəkilde buxarlandırılmaqla çökdürülməsinə əsaslanır. Onun əməkdaşları ilə "Neftçala rayonunun lay və buruq sularının kompleks emalı texnologiyasının hazırlanması" mövzusuna üzrə Azərbaycan SSR Dövlət Plan Komitəsi və SSRİ Kimya Sənayesi Nazirliyinin təklifləri əsasında elmi-tədqiqat işi həyata keçirilmişdir. Laboratoriya şəraitində Neftçala Yod-Brom zavodunun tullantlarından natrium-xloridin alınması texnologiyası işlənilər hazırlanmış, prosesin optimal şəraiti seçilmiş, xörək düzunun tullantı suyundan alınmasının mümkinlüyü öyrənilmiş, laboratoriya şəraitində soda-kaustik yöntemi ilə qatlaşdırılmış duz məhlulunun təmizlənməsi həyata keçirilmişdir. Zavodun ərazisində çöküntü hovuzları tikilmiş və iki fəsil ərzində 20 ton xörək duzu alınmış, bu yolla təmizlənmiş duz məhlulunun elektrolizlin tələbləri təmamilə cavab verdiyi təsdiq olunmuşdur. Yeni Neftçala Yod-Brom zavodunun tullantı suyundan xörək düzunun alınması üçün təkli olunan yanğıma SSRİ Dövlət Aqrar Sənayesi Ümumittifaq Elmi-Tədqiqat Duz İstututu (Moskva) tərəfindən layihələndirilmiş, bu layihə üzrə xörək düzunun alınma texnologiyası tətbiq edilmiş, düzdan yeyinti sənayesində və elektrolizda istifadə olunur. Alınmış duz məhlulunun istifadəsinin mümkinlüyü Moskva, Kiyev, Artyomovskin duz üzrə

baş institutlarında sınaqdan keçirilmişdir. Neftçala yod-brom zavodunun tullantı sularından xörək düzunun alınması texnologiyası P970073 nömrəli patentə qorunmuşdur. Buna əsaslanaraq İran İslam Respublikasında Urmiya gölündə, ƏSSARİ inşaat kompleksi tərəfindən sonnayə duz mədəni yarıadılmış, duzla yanaşı kaustik sodanın və xlorun istehsalı da istifadəyə verilmişdir. Yer gəlmişdən, "Azər-yod" MMC-nin perspektiv inkişaf planına 2018-2020-ci illərdə xörək düzunun alınması üçün güclü 50.000 t olan kompleksin tikilməsi daxil edilmişdir. Sənaye miqyasında yodun alınmasının başlıca xammalları olaraq neft sularının tərkibində nisbətən böyük miqdarda digər qiyməti elementlər, o cümlədən litium vardır. Bakı Yod zavodunun tullantı suları bu elementin xammal ehtiyatlarının probleminin həlliində az əhəmiyyət daşıdır. Litium nadir və səpələnmiş elementlər arasında xüsusi əhəmiyyət daşımışa baxmayaq, bu elementin mineral ehtiyatları olduqca mahduddur. Bakı Yod zavodunun tullantı suyundan litiumun aşağı qatlıqlı xammal mənbəyi kimi istifadəsi Ə.N.Nuriyev tərəfindən həyata keçirilmiş, həmçinin ilk dəfə manqan dioksidin sorbent qismində litiumun ayrılmaması üçün öyrənləmisi məqsədənə uyğun sayılmış, 96,7% təmizlikli Li_2CO_3 alınmışdır. Manqan dioksidinə yanaşı litiumun tullantı suyundan çıxarılması üçün sorbent kimi $\text{Al}(\text{OH})_3$, sintetik seolitlər, aluminoselit sorbentləri, dehidratlaşmış polivinil spiralli lif, efirlenmiş malein anhidridi və sulfodəyişdirici liflər də sınaqdan keçirilmişdir.

Darıdağ karbonatlı-arsenli termal sular (DTS) kimyəvi və balneoloji tərkibinə, eləcə də digər başqa göstəricilərinə görə unikal sular sayılır. Bu sular arsen, bor, karbon qazı və s. maddələrin alınmasında kompleks mineral xammal kimi diqqəti cəlb edir. İlk dəfə Ə.N.Nuriyev və əməkdaşları tərəfindən kompleks şəkildə bor və arsenin DTS-dən qatlaşdırılma prosesi, borun bu sularдан CB-1, EDE-10P anionitləri ilə effektiv ayrılmış həyata keçirilmiş, DTS-dən borun SB-1 ilə ayrılmısının texniki-iqtisadi göstəriciləri hesablanmışdır. Təcrübə qurğusunda sirkonium hidrokсид əsasında yeni aniondayışdırıcıların və digər qeyri-üzvi sorbentlərin sınaqları keçirilmişdir. Təcrübə qurğusunun əsas məqsədi texnologiyanın təbii şəraiti istifadəsi üçün əmsalların dəqiqləşdirilməsi və sənaye istehsalı üçün başlangıç sonucların layihələndirilməsi olubdur.

SSRI Kimya Sənayesi Nazirliyinin və Azərbaycan SSR EA-nın 30.03.1976-ci il 209/14 №-li əmri ilə "Azərbaycan təbii və eyni istiqamətde neft sularından bor məhsullarının alınması üçün borun çıxarılma texnologiyasının hazırlanması" qərar təsdiq olunmuşdur. Bor konsernatımla, onu natrium borata çevirmək məqsədi ilə təcrübə qurğusunun başlangıç texnoloji sonuclarının tərtibi Ural Kimya İstututunun (Sverdlovsk şəh.) iştirakı ilə həyata keçirilmiş, alınmış borterkibli məhsul superfosfat gübrəsinə əlavə və yuyucu vasitə kimi təklif olunmuşdur. Ə.N.Nuriyevin rəhbərliyi altında Darıdağ mineral suyundan və digər mineral su yataqlarından respublikanın xalq təsərrüfatının ehtiyacları üçün karbon qazının alınması prosesi işlənilər hazırlanmışdır. Bu kapital qoyuluşuna, məqsədli məhsulun maya dəyərinə, xammal ehtiyatına və inkişaf perspektivinə görə karbon qazı alınmasının əvvəller məvcud olan bütün məlum proseslərindən üstündür və hazırda tətbiq olunaraq respublikanın bu məhsulə tələbatı ödənilir. Bu işə görə Ə.N.Nuriyev 1978-ci ildə Azərbaycan Respublikası Dövlət mükafatı laureati adına layiq görülmüşdür. Ə.N.Nuriyevin əmək-dəşəri ilə birlikdə apardığı arsen(II) sulfidin zonalı arıtma yöntəmi ilə sintezi çox maraqlıdır. Darıdağ termal suyundan arsen(III) sulfidin alınması bu maddənin yanırkeçicili kimi elektron sonayesində istifadəsinə geniş imkanlar açır. Darıdağ termal suyundan çökdürülərkən ayrılmış arsen(III) sulfidin işığa həssas təbəqə kimi istifadə olunması da sınaqdan keçirilmişdir.

Əmtəə nişanı Enerji-texniki elmi-tədqiqat və konstruktur institutunun Sverdlovsk filialı və Rusiya EA-nın V.I.Vernadski adına Geokimya və Analitik Kimya İnstitutuna məxsus "Termoksid-5" sorbenti ilə uranın (ocean və dəniz sularında bu elementin miqdari $4,16 \cdot 10^9$ ton kimi göstərilir) və digər elementlərin Xəzər dənizi suyundan sorbsiyasına görə bu sorbent üçün sınaq aktı alınmış, işlər ETDK-nin elmi-texniki programı üzrə 74.01 Dövlət qeydiyyat nişanı № 81017971 və 05.02 "Okean-Su" layihəsi üzrə Ə.N.Nuriyev və Rusiya EA-nın akademiki F.B.Myasoyedovun rəhbərliyi altında yerinə yetirilmiş, 70 gündə aparılan eksperimentlərlə sorbentdə uranın 621 mkq/q , misin 132 mkq/q , kobaltn $4,1 \text{ mkq/q}$ miqdardında toplanması müşahidə edilmişdir.

Ə.N.Nuriyevin əməkdaşları ilə birlikdə hidratlaşmış oksidlərin zol-gel yöntemi ilə alınması araşdırmaçı böyük elmi və praktik maraq doğurmışdır.

Ə.N.Nuriyev 300-dən çox elmi əsərin, o cümlədən 20 ixtiranın və 4 monoqrafiyanın müəllifi olub. Onun əsərləri dünya elmi ictimaiyyətinə kifayət qədər məlumdur, onlar keçmiş SSRİ-də, MDB ölkələrində, Almaniyada, İranda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliyində və s. dərc olunub. Tanınmış beynəlxalq jurnallarda Ə.N.Nuriyevin əsərlərinə istinad olunur. Onun apardığı araşdırmaçların sonucları bir sıra dərsliklərdə, monoqrafiyalarda istifadə olunmuşdur. Ə.N.Nuriyev dəfələrlə Azərbaycan elmini xaricdə ləyaqətlə təmsil etmişdir. O, Türkiyədə, İranda, Rusiyada elmi ezamiiyyələrdə olmuş, bu ölkələrdə elmi araşdırmaçlar aparmış, bir çox beynəlxalq konqres, konfrans və simpoziumlara dəvət olunmuş və plenar məruzələrlə çıxış etmişdir. Əli müəllimin rəhbərliyi altında 14 nəriməndlik və 3 doktorluq dissertasiyaları hazırlanmışdır. Ə.N.Nuriyevin elmi və ictimai fəaliyyəti dəfələrlə təşəkkür və tərifnamə ilə qeyd edilmiş, o AMEA-nın Fəxri Fərمانları, ən yaxşı vətənpərvər "Tədqiqatçı alim" qızıl medali ilə təltif olunmuş, 2005-ci ildə Azərbaycan elminin inkişafindakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" adına layiq görülmüş, 2009-cu ildə isə çoxillik məhsuldar elmi fəaliyyəti və anadan olmasının 90 illiyi nəzərə alınaraq "Fəxri Fərman"la təltif olunmuşdur.

"Faust"dakı bir dialoq sanki Əli müəllim üçün nəzərdə tutulmuşdu: Sen kimsən axı? – Mən həmişə yaxşılıq etmək istəyən və həmişə bunu etməyi bacaran biriyəm. 42 ildir tanıdığım, bənzərsiz alicənəblığına həssəd apardığım ƏLİ MÜƏLLİM həqiqətən belə bir işqli insan, müdrik bir müəllim idi. Əli müəllim keçdiyi yollarda silinməz izlər buraxmaqla təmənnasız yaxşılıq etmək, arxa durmaq kimi NADİR insanlara xas olan İSTEDAD sahibi idi. Taleyin onun üzünə açdığı qapıları arxasında bağlamadan çoxlarının gələcək uğurlarına yardımçı olmuşdu. Aydınlıqlara yol açmaq, ətrafindakılara ümid, yaradılıqlı sevinci bağışlamaq, tələbələrinin arzularına yelkən açmaq Əli müəllimin yaşamının mənası idi. Taleyinə, ürəyinə yüksən səmimilik, xeyirxahlıq missiyası Onu ömrünün bütün anlarında həm qorumuş, həm də daşıya biləcəyi yüksək dəşiməsinə yardımçı olmuşdu. Müəllim üçün ən layiqli yer yetirmələrinin yaddaşıdır. Əli müəllim bir ömür boyu yaddaşının ən uca qatlarında özünə yer edibdir. Az-çox nəyə nail olmuşamsa Əli müəllimə, onun bənzərsiz humanistliyinə, alicənəblığına borcluyam. Allah rəhmət eləsin. İnanıram ki, ruhunuzla Cənnət daha da gözəlləşəcək, çünki Siz mənim və tələbələrinizin bir ömür boyu qələblərində yaşatdıqları ən gözəl nağılın ən GÖZƏL QƏHRƏMANI olmusunuz. Qəbriniz nurla dolsun!